

# Qasusino anbovebi

## İngiloylar haqqında əfsanə

Allah Adəmi yaratdı və məlklərə buyurdu:

-Adəmi yerə endirəcəksiniz! O yerə ki, siz gedirsınız.  
Mələklər dedilar: Əgər Adəmi yerə endirsən o tək nə edəcək?

Allah dedi: Yerə endirib, onu qoruyacaqsınız.

Göydən enən mələklər Adəmi iki dəniz arasına qoysular. Bəzi xalqlar onu Mələklər, bəziləri Hera, bəziləri Gilan, bəziləri isə Mosul adlandırdılar.

1787-1877-ci illərdə Gian sözüne ruslar “Ino” sözünü artırdılar və “inogilan” sözü “ingilo” oldu. Bu söz başqa planetdən gələnlər mənasını verir. Bu gün-o gün bize ingilo çağırırlar. Bu gün dünyanın 32 ölkəsində ingilloylar yaşayırlar. Təxminən 123 ml. bizim tariximizdir. 8101. Hər il avqustun 13-16-sı bizim bayramımızdır.

Er biçis ber deda uonda. Ertxel sülman utxra tavi dedas:

-Mında rusetçi savdə. Maqebla.

Dedas ijaza gamarto savda. Qayvara sami otx selman biçi çin ağaz dabrunda. Dedas guli şemeqara. Ertxel dedam dovxaxa tavi biçşlebi. Uxraqe:

-Mə davberdi minda rom tken saxidot rusetçi, çem şübü mayqonot, ol(d)avakorsilot Bizi şulebia daraziwdnen. Adqen savdnen rusetçi gayvara er dğe naunar bışman xoqey sdaniyonza saygonage, xoqeybey saxebeuba. Qayvara or dğe, birişulevs şahpirda sopesli masulivar, esenis olabrunnden sopesli. Bez dedagasman qonağluğı çovtaraqe. Dadrovnden mozeblebi da, tavi axle qolmebi. Eqtixeboden rusetçi ra dayanaxet vo. İsenis nöboden. Maqaxtan ertman utxra müveus, Qurban rabdavnaxe isiya?

-Did stadioni iqo, ra iqo arvisi zed gezoqe sam sati iqo gomohqiolebul iqnən joxebit, vers içerdnen, vers qlavdnen.

# Ələməli hadisə

## İngiliz legenda

Bir oğlanın qoca anası var idi. Bir dəfə oğlan anasına deyir:

-Mən Rusiyaya, qazanc dalinca getmək isteyirəm.

Anasından icazə alıb getdi. Üstündən üç-dörd il keçdi. Oğlan evə qayıtmadı. Ananın üreyi darıxırdı.

Bir gün ana öz əmi oğlanlarını çağırıb dedi.

-Mən artıq qocalırmışam. İstəyirəm ki, Rusiyaya gedib, oğlumu gətirəsiz. Onu evləndirək. Emi oğlanları razılaşdır. Durub getdilər Rusiyaya. Günlərin bir gündündə Rusiyada olan oğlan onları xokkey yarışmasına baxmaq üçün meydancaya apardı. Bir iki gündən sonra oğlan əmi oğlanlarına söz verdi ki, kəndə qayıdacaq. Onlar kəndə qayıtdılar. Yaşlı qadın oğlunun qayıtmağına görə qonaqlıq verirdi. Qohümlər, qonşular yığışdır. Onlardan soruştular ki, Rusiyada nə gördüz? Onlar da gördükərlərindən danışındılar. Birdən birisi o birinə dedi: Qurban, nə gördüm bilsən? Böyük bir meydanca var idi. Nə idi bilmirəm ora buraxmışdılar. Düz üç saat onun dalinca qaçırdılar, çubuxnan qovalyırdılar. Onu nə tuta bilirdilər, nə də ki, öldürü bilirdilər.

Əmertman daarsa Adami da malaynevs utxra: Adami unda çayqonot misaze.

Ugey misaze sadvis tken mihdxart, maleykeuman utxres.: Tu adami çavqonet misaze marto ra unda knos.

Əmertman utxra unda çayqonot. Unda daysut. Ugezmay çonasul malaynebi or denizi arası dəhənen

zogier xalğman dovravavs Malikebi, zogerman douraxes "Herəbi", zogman "Gilani"iko, stikva "Ino" ras ikna inogilanı. Ras nishavs sxo planetayı monaşulebi. Dəgis u angel dəges çom goraxiyan Ingilo. Dəges dünyayısi 32 dövlətçi ariyan. Taxminan 123 ml çon tarixi artis 8101 has avqustis 13-16 si çon bayramiya.

## Dil

### Əmərtibey xosna

Bir şah var idi. Onun çoxlu vəzirləri var idi. Onlardan biri Allahverdi idi. Şah onu çox istəyirdi. Bir dəfə vəzirlər Allahverdini şahın yanından götürmək fikrinə düşdülər. Fikirişirlər ki, Şaha nə desinlər, nə etsinlər ki, şah Allahverdini işdən çıxartsin. Onlar Allahverdi haqqında nə deyiblərsə, bir gün şah Allahverdini yanına çağırıb, dedi: Sabah elə yemək bişir ki, ondan şirin yemək olmasın. Allahverdi gedib bazardan dil aldı. Və onu necə lazımdırsa eləcə bişirdi. Şah bu yeməyi çox bayəndi və dedi: Belə yemək bişirməyi ki, bilsən, bəs niyə bişirmirdin? İkinci gün şah yenə dedi: İndi isə elə yemək bişir ki, o yeməkdən acı yemək olmasın. Allahverdi yenə də dil alıb həmin cürə bişirdi. Şah dedi : -Allahverdi, mən acı dedim, sən yenə şirin bişirdin! Allahverdi dedi: Şah sağ olsun , bu dildir!. Bəzən çirin, bəzən də acı olur. Kim necə yararlanarsa...

Er səpəlsi axal qazda qası şxovrova vers xalxtan ləpariqo şerlo, vers qarqa müşuyoba. Tu minamestan elqrarıqna lapa-riqs ar isixarvozirit miyadnevnen. Uknara iqo. Erdğe imamman xalgs utxra moy davaqasılıot, madlı mavqot. Es biçi dovraxes dakorsiles. Qayvara sota drom. Ertxel qajavres, movda şin dadga muxlevze Ğmerto şexesa. Szra şülli memezə, ta dangrivon , minomeysin ar mayqunton, çəmabura ar iknon. Ğmertman dovsmina amin kna. Szra şülli martla mihşa düdriyanebi, tutangi dgela -ğam müşuyovda magatbey makonda seçməls.

Ertxel şin tavi müyore şülmən mamas utxra:  
-Qay seçməlabi mayğo.

Maman utxra:

-Həmişə me muvakon, axla tken qastılkart, tken mayqit me gcamo.

Sülü gajavada adga mamas dahqra. Müyerən utxra rebe unav:

-Qay seçməli moqtroxve mitxra şen mayğı maçume. -İsertmans movda dahqra. Tuma kneba hardğe ijəqeboda. Er bez dedaqasman qass utxra, ovna er ziyarati aris sağ. Söxbese sota çkoze movdnen Qasman dovjera savdnen ziyaratze. Duvay knas megidnen.

Nagaxdan sno ertman megita qızılıls rom, ay Ğmerto! Ay Ğmerto!

Sxos öksü, Szra süls arlevxar me edts ver mazleva.  
Amas dahmisxdav tavi dua ġmerts utxra: Ğmerto , eymas mohkitxə naxo ras utxovs?

# Allaha yalvarmaq

Ənə

Bir kənddə cavan bir oğlan yaşayırı. Nə camaat arasında ünsiyət eliyə bilirdi, nə də ki, bir işin qulpundan tuta bilirdi. Kimləsə danışmaq istəsəydi, onu hətərən-pətərən danışırsan deyib, yanından qovurdular. Çünkü, işə yaramaz idi.

Bir dəfə kəndin imamı camata deyir:

Gəlin bunu evləndirək savab qazanaq. Bəlkə, ağlı başına gəlib, bir işə yaradı.

Oğlanı çağırıb evləndirdilər. Üstündən bir az vaxt keçdi. Bir dəfə hirsənləib, evə gəlir. Diz üstə çöküb, Allaha yalvarmağa başlayır:

-Ay Allah, nolar mənə 9 oğul ver. Elə oğullar ki, daşı dağtsınlar, heç kəsin qabağında boynunu bükməsinlər, mənim kimi olmasınlar. Allah onun duasını qəbul etdi və ona 9 oğul verdi. Özü isə gecə-gündüz işleyib, onlar üçün evə çörək gətirirdi. Bir dəfə oğullarından birisi atasına dedi:

-Bu nədir. Bize daha yaxşı yemək gətir.

Atası ona dedi:

-İndiyə qədər mən gətirmişəm. Artıq siz böyümüşüz. İndi siz gətin, mən yeyim.

Oğlu hirsəndi və durub atasını vurdu. İkinci oğlu dedi:

-Atan niyə vurusan?

-Mən ondan daha yaxşı yemək istədim, o işə deyir ki, indiyə

kimi mən gətirmişəm, indi sən gətir, mən yeyim.

Bu da gəlib, atasını vurdu. Demək olar ki, ata hər gün döyüllürdü.

Yaşlı bir qadın bu kişiye dedi:

-Yaxında bir ziyarətgah var. Get orda yalvar ki, oğulların bir az ağllansın. Kişi durub ziyarətə getdi və dua etməyə başladı. Birdən, birisi başlađı bağıra-bağıra dua etməyə:-Ay Allah, ay Allah, başqalarına 6,9 oğul verirsen, mənə birçə oğul da olsa vermisən.

Bu öz duasını umudub Allaha dedi:

-Ay Allah, bundan soruş gör nə deyir, nə istəyir?

iqo er şahi. Qavda bov vezirabi maqtı en qay veziri. Iqo Allahverdi, remensas şahi magra endeboda. Ertxel vezir revs mondaqe Allahverdiyi şahi gördüt mozareba. Raunes, ra ar qnes ra utxres şahs Allahverdi saumint qayqonos. Ertxel şahman Allahverdis utxra xual ezäge tuibil seçmeli gaminzadə rom magizgizran tuibil rayme ar icnos Allahverdin bazrit ena iqida, rogors saçiro iqo higeygze manzada. Şahs magra mesona ola vezirs utxra:  
“Eygra seçməls rom isödi raybey ar vimzadevdi. Müyərə dğes Şahman qidem utxra ezäge sıçməli maminzadərom sare iknos. Allahverdi verizman ena iqida higeygzeyav gauita. Şahman utxra: Allahverdi! Me sar(z)?e gitxara şen tqibili gauite qidem.  
Allahverdim utxra şah:  
-Eysi enaris zaqibey tqibili, zogibey sare.  
Min sad rogo gamaygenevs.

Q

ürbləbit bətəbi prinən ər bəti qörsx.

Dadəbla çomodis məla bat xədəvsəparəba.

Bəti qörsx devs sxaldalevlə midis məla qörsx-  
əv cəms bəti madis naxo qörsxəbi aralıs unda  
rom əragə budə əknos qörsxəbi mimən ar ca-  
mos. Higiyərəs Ali ustastan niva nigiygra  
sax aqravav. Məla xədəvs ştərdəba unda ram  
batida qörsxəbi cəmas higiyərəs matqüyəba  
unda batisi. Əbnəba rom xual bazariya qay la-  
gnəbi əri moy savdat ərtə viqidat.

Şəh laqqanşı qörsxəb çaqqarı. Bəti əbnəba rom  
saati ruvaşı savdat. Amma bəti saati şüdşü  
miva laqan qidlav modis. Məla bat vərxədəvs  
nərvulav. Axal pikir povnovs. Milan dadostि-  
yeba unda bəltən bəti kdəba kigeyərəs melas  
əbnəba rom çonsa daçı ərgən visxovrat. Məla  
təvi məbal makons modis bəti əbnəba qarı  
zəytiris qanaju mayğı zayıti şongiqono. Melas  
qanapit zəyəvş qisrit ammbav Axcovs. Məla  
qdəba bəti qörsxəv rahata dəvs cucləv go-  
moxons.

təcrübə kitabı



Zaqatala rayonunun Mosul kəndindən toplanmış  
hekayələr.

redaktor: Abdullayeva İrade

# İNGİLÖYLƏR

